



## Göyzünüm bu üzünü dintəyan şair - Vaqif Bayatlı Odar

(Əvvəl 16-17-ci səhifələrdə)

O zamanın qədər poeziyamızda artıq şablonlaşmışaqda olan deyimlər vərdi, çoxu da bayatılardan, el havalalarından şeirə keçib tokraşlaşmış - tutlaq ki, "Ömür keçdi, gün keçdi, cavan olmam bir da mən", yaxud "Dünya bir pencerodır, her gələn baxan gedər"... Bu misralarıdakı sədət hikmət V.Bayatlı poeziyasında başqa biçimdə motnə ötürülür, əsl şeiriyyata çevrilirdi. Çünkü bu şeirlərdə ilahi hissələr, sufi-mistik-duyumlar yaşlanmış duyğuların motnə üzərində şöküllənmiş obrazı, gerçəklilik ideallarının qoşusduğu monovi məkanı idi. Onlarda yalnız hamiya aid, hamiya görünən dünyadan deyil, həm də görünənməyen, üfüq arxasında qalan dünyadən rəsmi çəkilirdi. V.Bayatlının şeirləri insanı ilk dəfə dünya ilə temasının başlığından anlara qatarır, bu qədər zəngin kələrinin içində nümununu saran səfər duyguların həzin oynası başlayır.

*Gizli-gizli gəldi buludlar,  
Gizli-gizli döndü ümidi.  
İndiki buludlar beləcə gəlmir.  
İndiki yağışlar beləcə yağmır.  
İllərin o bayından  
bir qız yaylığı üstüdə  
bir ipək xatır döndü qəşimə.  
bir qızın telləri asdı üzümə.*

*Gülən yağış! Cıçayımlı yağış!  
O ipək illərdən,  
atlaş gülərlərdən,  
Gülənar gülərlərdən dolan yağışım,  
yollarla yorulub  
gözündə, könünlə qulan yağışım,  
bir çınar üstündə  
qoyub gəlməydim səni,  
çınarın altında bir gülənar qız.  
İndiki yağışlar beləcə yağmır..*

Bu şeirlərdə türk-təsəvvüf baxışı, ilahi, mistic düşüncə ilə gerçəkliliyin töbəlliyi, ruhsal abstraksiya ilə canlı yaşam stixiyası arasında qanuna uyğun bir bağlılıq, rabito və sintez var. Şair İlahi, Tanrı ilə əlaqəli somavi dəyərlərdə aludoliyim, aşinalığımı sərgiləmək bərabər, bu dünyadan realiyasına da bir yaşam ehtirası təlqin edir. Bu baxımdan, Odətin lirik "mən" i ayağına yerdən üzəmdən somami fəth edən, özünü Tanrı, dünya və tabietlə vəhdətdə dərk edən obrazdır.

Şeir V.Bayatlı üçün Allahla səhbətdir, onun gəy üzüne ünvandığı duasıdır. Bu nümunələrdə V.Bayatlı metafizik mahiyyətini emir, insan-Tanrı münasibətlərini tamam üzgə ritmə, ahəngdə, üzü-neməxsus həssaslıq və duygusallıq qatında poetik metnən götürürdü. Buradakı şeirlər türk-təsəvvüf düşüncəsinin ruhi-psixoloji möqəmətlərini sərgileyən nümunələr kimi ünsən qatında tezqid olunur, həyata, ölüme, Tanrı işləklərinə, qazəvü-qədərə müdəttikənə nozor yetirmək adası özünü görükdürür. Bu şeirlərdə müəllif özünün insan, dünya haqqında bədii-fəlsəfi qonaqları, mənqəvi tokaməl, ruhani və bəsəri dəyərlərlə bağlı ideyalarını yaradıcılığının golub çəidigi haq-

qot morfolosinin nümunələri kimi tezqid edir. Yuxu ilə reallıq, arzu ilə ümidi, tohbet və Tanrı münasibətlərinə bir başqa, bir az ünsəni, məsik, bir az da dünyavı-yozun vətonu bu məmələr dərin şair ahamən, şair kədərinin başlangıç gölündüyü möqəmlərə həssasdır. Təsədűsi deyil ki, şair son şeirlərini "qanad aćmadan uçanlar, nəfəs aćmadan sevanlar, səs aćmadan oxuyanlar, yixılırkon özündən başqa hamiya dua açanlarçın sözsüz şeirlər" adlandırır və bu, əslində V.B.Odar poeziyasının XXI əsrin metaforasına çevirən en gerçək, on doğruトイyindir.

V.Bayatlının şeirləri onun özüdür, dedik. Bölkə - bu özündən V.B.Odarın şeirləri bu gün ononovi yozuma, tohəlil predmetino çevrilə bilmir. Çünkü onlar şairin ömür bioqrafiasının davamı, motndə yaşamı kimi gerçəklilik haqqı qazanıb artıq. Əsl şairin üsyəni ətrafla deyil, öz içi, öz dünyası, öz sevdələri ilədir axı. Ona görə bu şeirlərin V.B.Odar portretini cizməga potensialı yeter. Şairin demək olar ki, bütün şeirlərində ehtiva olunan duymə və ifade çəaliələri, müxtolif mozmuni animalar lirik-fəlsəfi düşüncələrin qanadında bədii siqət qazanır. V.Bayatlının belə bir fikri var : "Bizim bayatıları görürsünüz, bir damcı belə yad nəfəso yer yoxdu. Anıma bir bayatıda bir roman var. Men düşünürüm ki, galəcəkən ancaq bayatı yazacağam". V.Bayatlının şeirləri əlo bayatıların poeziyada yeni bir biçimdə doğuluşu idi. Mosolən, bu şeirə diqqət edək:

*Xan ceyrinin qaçışında,  
On sahəna ucuşunda,  
Gah alnında, gah döşündə,  
Bir ox yeri var, yeri var.  
Düşməzən şahlıq atından,  
Göyün yeddinci qatundan,  
Hər bayaz telin altında,  
Bir ah yeri var, yeri var.*

*Ən kimətliş hüçə səmin.  
Küçə səmin, gecə məmin,  
Səm bağlayan pəncərənin.  
Bir dən bəri bax yeri var.*

V.B.Odarın poeziyası bütün qaribliyi, tonluğunu və ağrısını ilə birlikdə bütünlük poeziyənən yaşamdan doğan senətdir. Hayata və yaşamağa sevgi toxumu sepih dütənli bir dünya qurmaq amaci ilə yola çıxan yolçuluqudu. "Qoy insanlar Sevginin, Sevən, Sevdiron Orçın dünəyin sevgi gerbi, ilahi gerbi olduğuna inansınlar. Və buna hamını inandırsınlar...", - deyən şairin bu fikirləri əlo ümumən onun poeziyasının ümumi qayosunu təşkil edir. Odər şeirləri hər zaman müəllifinin yerinə danışacaq, ona verilən sualları canlarındakı irfan işığı ilə cavablandıracaqlar. Bir də müəllifin onlara odpurdurduğu ilahi eşqi öz misralarının qanadında yer üzünlə səpoloyocoklar. Yaşaya bilməyimiz, sevə bilməyimiz, ölö bilməyimiz üçün. Çünkü bu poeziyada "Olum xoş bir çağırış" kimi söslənib hömişə. Inanaraq ki, sonda hömişə SÖZ və ondan gözəl nəsən qalaq dənəyada...

*Yena, yena min illərlə  
esq göçşayın dağlar, düzələr,  
icələr, güzələr, nazələr qalır,  
öpülməmiş dodaqlarla,  
öpülməmiş səslər, sözlər,  
öpülməmiş köçərlər qalır.*